

Avropa Parlamenti BMT TS-nin qətnamələri ilə maraqlanmayıb

Avropa Parlamenti oktyabrın 24-də, çərşənbə günü da-ha bir anti-Azərbaycan qətnaməsi qəbul edib və bu sə-nəd müstəqil, obyektiv təhlil aparmağı bacaran, necə deyərlər, "buğdanı samandan ayırmağı" bilən hər kəsə bir daha göstərdi ki, avropalı parlamentarılər xroniki hal almış, demək olar ki, "ikiüzlülük" və "ikili standartlar" adlanan saqlamaz xəstəlikdən əziyyət çəkirər. Avropa Parlamentinin "RC-B10-0133/2024" sayılı sənədin-də avropalı parlamentarılərin sözdə "insan hüquqları" və "beynəlxalq hüquq" məfhumları kontekstində Azərbaycan növbəti dəfə hücum hədəfi seçilib.

Üstəlik, əgər "insan haqları" ilə bağlı iddiaları birtəhər və sırf dövlət sərhədləri daxili-ləndə baş verənlərlə mübahisəli şəkildə aid etmek mümkündürsə, həmin sənəddə yer alan Azərbaycanın sən demə Ermənistana münasibətdə guya "hüquqpozmalarına" yol verməsi ilə bağlı fikirlər paradoksaldır və cəfəng hay-küydən başqa bir şey deyil.

Bütün paradoks da məhz bundan ibarətdir, çünki dövlət müstəqilliyinin bərpasının ilk gündündən, hətta bu hadisədən bir neçə il əvvəl - hələ SSRİ dövründə həm ittifaqdaxili, həm respublikadaxili, həm də

beynəlxalq hüquq normalarının kobud şəkildə pozulması halları mövcud idi və bunu Azərbaycan Ermənistana qarşı deyil, tam əksinə, qarşı tərəf bizo münasibətdə edirdi.

Avropa Parlamentinin üzv-ləri bu qətnaməni qəbul etməklə, sanki baş vermiş bütün hadisələrin xronologiyasını unudublar və guya Ermənistanın keçmiş SSRİ-nin rəhbərliyinin havadarlığı ilə həmin dövlətin konstitusiya və qanunlarının maddələrinə məhəl qoymaması nəticəsində Azərbaycan SSR-də münaqişənin yaranması bir yana qalsın, beynəlxalq hüququn hər bir

prinsipini ələ salması faktlarını da tamamilə unudublar. On-lar, deyəsən, xatırlamlar ki, bütün bu uzun onilliklər ərzində BMT Təhlükəsizlik Şurasının erməni tərəfini öz qoşunlarını çıxarmağa, yəni, beynəlxalq hüquqa hörmət göstərməyə çağırın dörd qətnaməsi icra olunmadan havadan asılı qalmışdı. Həqiqətən, BMT Təhlükəsizlik Şurasının məhz bu qətnamələrində "Azərbay-can Respublikasının Dağlıq Qarabağ regionu" ifadesi yer alırdı ki, bu da həmin regionun bütün dünya tərəfindən dövlətimizin suveren ərazisinin bir hissəsi kimi birmənalı şəkildə tanınmasını, həmin ərazidə onun konstitusiyasının qüvvədə olmasının zəruriliyini többət edirdi. Amma bütün bu müddəalar de-fakto qüvvədə deyildi. Belə bir vəziyyəti başqa nə ilə izah etmək olar? Axi 2020-ci il Vətən mühari-bəsindən əvvəlki bütün illərdə qəbul edilmiş başqa qətnamələr, bəyannamələr də olub və onlardan da belə nəticə çıxır ki, beynəlxalq hüquq pozu-

lub və bunu Azərbaycan deyil, Ermənistən edib.

Bütün bu reallıqlardan son-را Avropa Parlamenti bədahə-tən keçmiş təcavüzkar dövlətin, sülh sazişinin (yeri gəlmışkən, Azərbaycanın təşəbbüsü ilə irəli sürüllən) imzalanmaması üçün bütün hoqqalardan çıxan indiki inadkar ölkənin tərəfini saxlayan qətnamə qəbul edir. Həmin dövlət Ermənistandır.

Bu parlamentarılərə neçə dəfə izah etmək olar ki, Azərbaycanda nə hərbi əsir, nə də siyasi məhbus yoxdur. Bütün hərbi əsirlər Ermənistən 2020-ci ilin noyabrında təslim olmasından sonra ilk həftə ərzində azad edilib. Əgər kim-lərsə Azərbaycan həbsxanalarında saxlanırsa, bu, yalnız hərtərəfli araşdırmadan sonra və Azərbaycan Respublikasının Cinayət Məcəlləsində müəyyən edilmiş sübuta yetiri-lən cinayətlərə görə məhkə-mənin hökmü ilə həyata keçirilir. İctimaiyyətə açıq olan bu məcəllədə isə siyasi baxışlara görə təqibi nəzərdə tutan heç bir maddə yoxdur. Son qətna-

məyə səs verənlərin "vicdan məhbusu" hesab etdikləri şəxslərin cinayət işlərinin materialları ilə tanış olmaq doğrudanmı bu qədər çətindir? Axi bunu etmək olardı!

Onsuz da heç bir qüvvəsi olmayan (nəinki hüquqi, hətta mənəvi-psixoloji) bu qətnamənin "öz gözündə tiri görməmək" kateqoriyasına aid olduğunu tamamilə aydınlaşdır. Biz ar-tıq Avropa İttifaqının özündə həm insan haqları, həm də si-vil tolerantlıq sahəsində vəziyyətin acıncacaqlı olması barədə dəfələrlə yazmışaq. Hər gün Aİ-nin müxtəlif şəhərlərində antisemit, islamofob və irraq elementlərin iştirak etdiyi hadisələr baş verir. Ən çox hid-dət doğuran faktlar isə hüquq-mühafizə orqanlarının buna bi-ganə münasibətidir. Demək olar ki, bu cür əməller təsviq olunur! Fikrinizi yerli media-nın səhifələrində və ya televi-ziya ekranlarında bildirməyə çalışmayın, çünki bütün qapı-lar müxaliflərə və Avropa İtti-faqı daxilində mövcud olan pislikləri göstərmek istəyənlə-

rə bağlıdır. Bu, bir tabudur! Xüsusişə hökumətləri və ümumi-kidə Avropa İttifaqını tən-qid etmək qəbuledilməzdır. Həddindən artıq nadir hallarda, yalnız heç kimin sizi eşit-mədiyi yerlərdə buna icazə verilir. Belə anormal vəziyyət fonunda həmin avropalı parla-mentarılər hələ başqa ölkələri söz azadlığının "pozulmasında" da ittiham etməyə cəsarət edirlər.

Bu ittihamlar ifadə azadlı-ğına senzurunun olmadığı, Avropa İttifaqından fərqli olaraq, dövlətin hətta müxalif media-qəzetlərinə, saytlarına və ka-nallarına dəstək verdiyi Azərbaycana münasibətdə xüsusişə komik səslənir.

Odur ki, çərşənbə günü, oktyabrın 24-də qəbul edilən qətnamə ilə bağlı xəbərlər (üs-təlik, korrupsiya bataqlığına batmış Avropa Parlamenti tə-rəfindən) yalnız istehzali tə-bəssüm doğura bilər.

Necə deyərlər, külək əsər, karvan keçər.